



BAYAT

№ 13 (641)



Fəxri Müslüm

Bu günlərdə şairin 70 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzu edirik.

Qala divarlarından gələn səslər

Salam, yetmiş ilim, salam a günüm,
Hələ astananda varım-gəlim var.
Hələ deyilməmiş min sözüm-ünüm,
Hələ açılmamış min diləyim var.

Mən sizi çoxdan tanıyırdım

Akademik Urxan Ələkbərova

Mən, sizi,
çoxdan tanıyırdım, Urxan müəllim.
İçəri şəhərin qala bürclərinin,
iç divarlarına hopmuş
və qürurverici yaddaşı ilə yaşadığınız
anlar kimi.
Və bir də,
neçə qərinədi,
sevə-sevə, əzizləyə-əzizləyə,
bu qədim şəhərin dalanlarını,
döngələrini, küçələrini əsgər dolamacı kimi
ayağınıza dolayıb evdən işə,
işdən evə daşdığınız anlar kimi.
Hər gün,
Danın dan üzündə,
Xəzərin ucqar nöqtəsindən
Körpə bir uşaq kimi doğan
və xəzərin
mavi dalğalarına gülümsəyən
al-qırmızı Günəşin ilk şüaları altında
ürəklə, sevinclə tələsiyib,
addımladığınız iş yerinə,
fərqi nə varmadığınız,
və özünüzdən qabaqda irəliləyən
kölgəniz kimi Urxan müəllim.
Onda hələ,
iyirmi yanvar hadisəsi yox idi,
onda hələ,
onsəkkizinci və iyirminci illərin
Bakı əhalisinin erməni-bolşevik qırğını,
ondakı dağüstü parkıyla,
köhnə sahil pakıyla unudulurdu asta-asta,
yavaş-yavaş.
Onda bunlar, içimizdə yuva salmış,
bir gizli bəla, bir dərdiydi, Urxan müəllim.
Onda Bakının, başqa bir vaxtı da vardı,
bağlarının ağ şənisi
bulaqların gözü kimi dupduruydu,
və bir də,
ağ-ağ bulud layları kimi,
beş barmaq yarpaqları ilə
adamin,
adamin üzünə gülürdü.
Qara şənisi, qara qaşlı zümrüd daşıydı,
Və bir də,
Qara buğdayı qızların
Qara buğdayı hörgüsü kimi,
Salxım-salxım,
kəhraba tənəklərin çiyində
göz muncuğu kimi, şəhə tutulub yuyulurdu.
Dildə, ağızda ömürlük tamı qalırdı,
dadı qalırdı, Urxan müəllim
Mən sizi,
çoxdan tanıyırdım,
İbn-sinanı, Brunini,
Nəsrəddin Tusini tanıdığım kimi.

Bu dünyanın,
cəmiyyətə bağlı bioloji gözəlliyini,
gecəsini-gündüzünü bilmədən
kipriklərinizdə,
çiçək-çiçək çiçəkləyib, gülləndirdiyiniz kimi.
Yaddan çıxmış,
Bioloji, mənəvi varlıqları
Yaddaşlara qaytarıb, dilləndirdiyiniz kimi.
Dünya çapında elmi kitablarınız,
elmi məqalələriniz saya gəlmir,
ancaq üreyinizin başına, üreyiniz boyda
bir kitab bağladınız,
yer-yurd adlı, vətən adlı,
və bütöv Azərbaycan adlı, Urxan müəllim.
Üreyinizə,
sinirinizə yük etdiyiniz bu kitab,
vərəq-vərəq nitqə döndü, vərəqləndi,
dünyanın ən böyük ölkələrinin,
uca-uca kürsüsündə.
Bu nitqlər,
neçə-neçə dildə Azərbaycan yazdı
soyuq baxışların
solğun ay üzünə dönmüş sifətlərində.
Nə yaxşı ki, bağımsızlıq, müstəqillik,
Nə yaxşı ki, dövlətimiz,
dalğalanan bayrağımız var.
Öz şöhrətinizlə,
və ən əsası da,
qədim kişilərə xas,
şərəfinizlə, insafınızla, insanlığınızla,
dövlət önündə, vətən önündə
öz ucalığınız,
ucalığınız var Urxan müəllim.

Dağlara

Canımda bir kövrək anlar yaşadı,
Döndü xatirələr üzü dağlara.
Sevincli dünyamın cocuq illəri,
Apardı bu yolu, izi, dağlara.

Bax, orda, o daşda xına yapardım,
Üzüstə, şəh tutmuş gül də yatardım,
Yuxuyu, yuxuya elə qatardım,
Gələrdi aranı, düzü, dağlara.

Bax, orda, bulağın novu varıydı,
Yanında dolçası, qavı varıydı,
Yaramın göynəyi, oyu varıydı,
Gözənmək bilməyən gözü, dağlara.

O dikin aşırımı, köhnə yurd yerim,
Böyründə, başında moruq dərərdim,
Mənim acı yerim, mənim dərd yerim,
Odu-ocağının közü, dağlara.

Gecəli-gündüzlü yayılımım vardı,
Çisəklə, dumanlı yay ilim vardı,
Nöqtəsiz, vergülsüz xəyalım vardı,
Çaları dağlara, bozu, dağlara.

"Öyköşdü" günlərin, öyü qalmadı,
Zuy tutan küləyin, meyi qalmadı,
Daha, heç geriyyə,
Bu canın təpəri, heyi qalmadı,
Bir gün öləsiyəm gözüm dağlara.

Qızım üçün

Bu, müəllim peşəsinə,
Elə, bu yazı-pozuya,
sən səbəb oldun, qızım,
Sənə minnətdaram.
O gündən,
çəkdiyim yüklərin altında,
bir yazın səhər mehində
köksüm çimərlik quşu kimi
çırpına-çırpına, içimdə qanadlandı.
bəxtiyar ola bildim,
elə, yarıya da bildim, qızım.
Tələbələrimin gözündə
gələcəyin eşqini yaşada-yaşada,

bir azca qürura tutula da bildim, qızım.
Ömür,
İlləri üstələməyinə,
arxada qoymağına baxma,
mən də acıqnan illəri,
preslənməmiş,
çər-çəmənli ot kimi, içimin bir küncündə
üst-üstə, bir qatına yığdım, qızım.
Xatirələrimi,
bir korun ocaq kimi körükləyə-körükləyə,
dərd karvanımı,
qəm karvanımı özümlə daşıya-daşıya,
bir xırman vəri kimi, sürükləyə-sürükləyə.
Hərdən bir,
fəsillərin bozuna tutulsam da,
duygular yenidən çilləndi, yenidən gülləndi,
səmanın Ayqabağı gülüşü kimi.
Payızın,
Yol azmış durna qatarının hay-küyündən
qərblilik kəssə də üstümü,
qəlbim yenidən nəgməyə, şeirə yükləndi,
elə, xoş ovqatın gəlişi kimi.
Bu müəllim peşəsinə,
Bu yazı-pozuya sən səbəb oldun, qızım,
yoxsa,
bu yaşda, əhmədlər, həmidlər kimi
it döyəcəkdiniz aralıqlarda,
kiminsə əlini, cibini güdəcəkdiniz
kafeyə oxşar baraklarda.
Tanrı, yar və yardımçın olsun, qızım.

Dilqəmi çal, Aşıq Əli

(Aşıq Əli Quliyevə)

Damarımın hər ovqatı kök üstə,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Bir az dərdim, bir az qəmim yük üstə,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

Günəyindən kürəyimi gün çəkər,
Dərvişliyə, irfanlığa yön çəkər,
Zəmi-zəmi, sarıbaşaq dən çəkər,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

Ağır-ağır ələ bizi, sök bizi,
Ağ dumanın ağ tülünə bük bizi,
Ayaq kökün zər telinə çək bizi
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

İndi, çoxu, "Kərəmi"də qol açır,
Bir şidirdiği oyun üstə, gül açır,
Yüngül ritmə, yüngül sözə yol açır,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

Dağlarım da,
Ziyad xanın, Yəhya bəyin izi var,
Ağırlıqda, batman-batman sözü var,
Haqdan gəlmiş çəkisi var, özü var
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

Qaytarmanı beçə simə ver bir az,
Lal dindirən güllərinə gir bir az,
Yaddaşımızda qaynaqlansın sırr, bir az,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

İncə-ince incələdin xalları,
Seyrə çıxdım yamacları, yalları,
Birçə anda,
Qət etmişdim bir ömürlük yolları,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

Sonaları sonalandı könlümün,
Hər yonqarı yonalandı könlümün,
Eşqi bir-bir sanalandı könlümün,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

Bu havanın korun-korun, içi var,
Məndən-mənə, qayıdışı, köçü var,

Sinəmaldə, körüklənən peçi var,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".

Qayıtdım

Bu danın dan üzü, elə söküldü,
Qərib ciğirlərin,
şehində üşüyən izə qayıtdım.
Sinəmdə qalanıb körük çəkilən,
Bir korun ocağa, közə qayıtdım.

Çal qayalarında,
səsim kəsik-kəsik sırğalanardı,
Boynunda, tək güldə yırğalanardı,
Eşqim, yeni-yeni, sarğılanardı,
Hardasa, bir nimdəş sözə qayıtdım.

Ağrıdı yurd yerim, əsir yerlərim,
Kökaltı yerlərim, kəsir yerlərim,
Hələ də gözənmir kəsik yerlərim,
Yenə safdırdılar,
Yarama basmağa, duza qayıtdım.

Bizlərdən o yana yol görünmədi,
Qalıb şeytan əldə, yal görünmədi,
Canda da, bir təpər, hal görünmədi,
ikiəlli başla, dizə qayıtdım.

Çiçək incik düşdü, gül incik düşdü,
Qapandı umuda, əl incik düşdü,
Neçə şəhidlərin ocaq başında,
Ağya tutulmuş, dil incik düşdü,
Nə var, təzələndi, özə qayıtdım.

Arzular elə bil şüşə içində,
Az qalır partlasın Şuşa içimdə,
Dönüb selə-suya, yaşa, içimdə,
Enişə qayıtdım, düzə qayıtdım.

Zaman nəhənglərin kölgəsi kimi,
"Ölkələr üç-beşin ölkəsi kimi",
Tək ayaqaltısı, bölgəsi kimi,
İnsanlar gözgörə,
düşmənin ovqatında üzə qayıtdı.

Bu danın dan üzü, elə söküldü,
Qərib ciğirlərin,
şehində üşüyən izə qayıtdım.
Sinəmdə qalanıb, körük çəkilən,
Bir korun ocağa, közə qayıtdım.

Yayın istisi

Yayın istisi,
sanki,
kif basmış arxivlərin
saralmış, qat kəsmiş,
yazılmış kitabları, vərəqlərdi,
tozu-torpağından nəfəsim tıncıxır,
səsim tıncıxır.
Başımın üstündə, gündöyəninin altında
quşlar da karıxıb, sərin yer gəzir,
kölgəlik gəzir,
dəstəbədəstəsi, dəsi tıncıxır.
Ağacın qolları yanında,
əsgər sıralarının farağət komandası kimi,
yarpaqların qulağı sallanır
sanki küləyə qəzəbli, mehə qəzəbli,
Günəşin gedişinə, qrubuna mutlu.
İçimdə çat verib yolun doqqazı,
Ağrım əzəbli, acım əzəbli.
Canım,
aşacağına, dikinə mutlu.
Qınaman,
mən özüm, öz səmamda
bulud kimiyyə, duman kimiyyə,
elə, leysan yağışa, suya dönürəm,
bir az gecələrim upuzun çəkir,
yaxşı ki,
Ayında aylanıb aya dönürəm,
Yaxşı ki, dan üzünə bağliyam,
Dartılmış bir oxa, yaya dönürəm.
Danüzüm,
Ölümqabağı deyil...